

## Dərdli sinələrindən dilə tökülən incilər

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

اللَّهُمَّ فَتَمِّمْ إِحْسَانَكَ إِلَيَّ فِيمَا بَقِيَ مِنْ عُمْرِي \* كَمَا أَحْسَنْتَ إِلَيَّ فِيمَا مَضَى مِنْهُ \* اللَّهُمَّ إِنِّي  
أَسْأَلُكَ وَأَتَوَسَّلُ إِلَيْكَ بِتَوْحِيدِكَ وَتَمَجِيدِكَ وَتَحْمِيدِكَ وَتَهْلِيلِكَ وَكِبْرِيَاءِكَ وَكَمَالِكَ وَتَكْبِيرِكَ وَتَعْظِيمِكَ  
وَنُورِكَ وَرَأْفَتِكَ وَرَحْمَتِكَ وَعُلُوكَ وَوَقَارِكَ وَمَنِّكَ وَبَهَائِكَ وَجَمَالِكَ وَجَلَالِكَ وَسُلْطَانِكَ وَقُدْرَتِكَ  
وَإِحْسَانِكَ وَامْتِنَانِكَ وَنَبِيِّكَ وَعِزَّتِهِ الطَّاهِرِينَ \* أَنْ لَا تَحْرِمَنِي رِفْدَكَ وَفَضْلَكَ وَجَمَالَكَ وَفَوَائِدَ  
كَرَامَاتِكَ \* فَإِنَّهُ لَا يَعْزُبُكَ لِكَثْرَةِ مَا قَدْ نَشَرْتَ بِهِ مِنَ الْعَطَايَا عَوَائِقُ الْبُحْلِ \* وَلَا يَنْقُصُ جُودَكَ  
التَّقْصِيرُ فِي شُكْرِ نِعْمَتِكَ \* وَلَا تُنْفِدُ حَزَائِنِكَ مَوَاهِبُكَ الْمُتَّسِعَةَ \* وَلَا تُؤَثِّرُ فِي جُودِكَ الْعَظِيمِ  
مِنْحُكَ الْفَائِقَةَ الْجَمِيلَةَ الْجَلِيلَةَ \* وَلَا تَخَافُ ضَيْمَ إِمْلَاقٍ فَتُكْدِي \* وَلَا يَلْحَقُكَ خَوْفُ عَدَمٍ  
فَيَنْقُصُ مِنْ جُودِكَ فَيْضُ فَضْلِكَ \* اللَّهُمَّ ارْزُقْنِي قَلْبًا خَاشِعًا خَاضِعًا ضَارِعًا \* وَبَدَنًا صَابِرًا \*  
وَيَقِينًا صَادِقًا \* وَلِسَانًا ذَاكِرًا وَحَامِدًا \* وَرِزْقًا وَاسِعًا وَعِلْمًا نَافِعًا \* وَوَلَدًا صَالِحًا \* وَسِنًّا طَوِيلًا  
وَعَمَلًا صَالِحًا \* وَأَسْأَلُكَ رِزْقًا حَلَالًا طَيِّبًا \* وَلَا تُؤَمِّمْنِي مَكْرَكَ \* وَلَا تُنْسِنِي ذِكْرَكَ \* وَلَا تَكْشِفْ  
عَنِّي سِتْرَكَ \* وَلَا تُقِطَّنِي مِنْ رَحْمَتِكَ \* وَلَا تُبْعِدْنِي مِنْ كَنَفِكَ وَجِوَارِكَ \* وَأَعُدَّنِي مِنْ سَخَطِكَ  
وَعُظْبِكَ \* وَلَا تُؤَيِّسْنِي مِنْ رَحْمَتِكَ وَرَوْحِكَ وَكُنْ أُنَيْسًا مِنْ كُلِّ رَوْعَةٍ وَوَحْشَةٍ \* وَاعْصِمْنِي مِنْ  
كُلِّ هَلَاكَةٍ \* وَنَجِّنِي مِنْ كُلِّ بَلِيَّةٍ وَأَفَةٍ \* وَعُصَّةٍ وَمِحْنَةٍ وَشِدَّةٍ فِي الدَّارَيْنِ \* إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ  
\* اللَّهُمَّ ارْزُقْنِي وَلَا تَضْعِنِي \* وَادْفَعْ عَنِّي وَلَا تَدْفَعْنِي \* وَأَعْطِنِي وَلَا تَحْرِمْنِي \* وَأَكْرِمْنِي وَلَا تُهَيِّئْ  
وَرِذْنِي وَلَا تَنْفُصْنِي \* وَارْحَمْنِي وَلَا تُعَذِّبْنِي \* وَانصُرْنِي وَلَا تَخْذُلْنِي \* وَأَثِّرْنِي وَلَا تُؤَثِّرْ عَلَيَّ \* وَاسْتُرْنِي  
وَلَا تَفْضَحْنِي \* وَاحْفَظْنِي وَلَا تُضَيِّعْنِي \* فَإِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ \* اللَّهُمَّ مَا قَدَرْتَ لِي مِنْ  
أَمْرٍ وَشَرَعْتَ فِيهِ بِتَوْفِيقِكَ وَتَيْسِيرِكَ \* فَتَمِّمَهُ لِي بِأَحْسَنِ الْوُجُوهِ كُلِّهَا وَأَصْلَحِهَا وَأَصْوَبِهَا \* فَإِنَّكَ  
عَلَى مَا تَشَاءُ قَدِيرٌ وَبِالْإِجَابَةِ جَدِيرٌ \* يَا مَنْ قَامَتِ السَّمَوَاتُ وَالْأَرْضُونَ بِأَمْرِهِ \* يَا مَنْ  
السَّمَاءُ أَنْ تَقَعَ عَلَى الْأَرْضِ إِلَّا بِإِذْنِهِ \* يَا مَنْ \* أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ  
فَسُبْحَانَ الَّذِي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ \* وَصَلَّى اللَّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَعَلَى آلِهِ  
وَأَصْحَابِهِ أَجْمَعِينَ \* يَا ذَا الْجَلَالِ وَالْإِكْرَامِ وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ \*

Allahım! Səndən, ömrümün keçən günlərində məni lütfərlə sevindiriyin kimi, qalan günlərində də sevindirməyini niyaz edirəm.

Allahım! Təkliyin, ucalığın, böyüklüyün, kamalın, əzəmətin, nurun, rəfət və rəhmətin, ululuğun, sonsuz gözəlliyin, camal və cəlalın, səltənətin, qüdrətin, ehsanların, lütfərlin xətrinə; peyğəmbərin və həbibin həzrət Muhamməd və pak Əhli-beyti hörmətinə məni nemətlərindən, fəzlindən, camal və kərəm təcəllilərindən məhrum etmə! Sən bəndələrinə həmişə səxavətli davranır və hər zaman çox lütf edirsən. Zətən Sənin şəninə ancaq comərdlik yaraşar. Bəxş etdiyən nemətlərə qarşı biz tənbellik edib həmd və şükrü az eləsək də Sən ehsan çeşmənin suyunu azaltmazsan. Zətən nə qədər çox nemət bəxş eləsən də Sənin xəzinələrindən heç nə azalmaz. Sən Malikül-mülksən, hər şeyin sahibi Sənsən.

Allahım! Səndən heybətindən qarşısında hər zaman xuşu və xüdu ilə döyünən, yalvarıb-yaxaran bir qəlb, hər əzası ilə səbir edən bir bədən, tam inanaraq, həmişə zikir və həmd edən dil; gözəl, halal və bol ruzi; faydalı elm; saleh əməllərlə dolu, xeyirli, uzun ömür istəyirəm.

Ya Rəbb! Heç bir zaman bəraət fərmanını alan biri kimi mənə arxayınçılığa düşməyə fürsət vermə! Könlümə və dilimə zikrini unudurma! İnayət qalxanını üzərimdən götürmə! Rəhmətinin kəsiləcəyi ilə əlaqəli ümitsizliyə düşər etmə! Nəzarətindən kənar qoyma və yaxınlığından məhrum etmə! Gözlənilmədən gələn əzabından, gəlib çatan qəzəbindən Sənə sığınırım; nə olar, məni bunlardan qoru. Həyatımın bütün anlarında, ümitsizlik girdabına düşməməyim üçün həmişə rəhmətin və şəfqətinlə əlimdən tut! Tut əlimdən Allahım, tut ki, Sənsiz heç nə edə bilmərəm!

Uca Allahım! Arxa-dayağım Sən ol və mənə yalnızlıq hissi yaşatma, məni bütün qorxulardan əmin etmə! Bəlalardan, afətlərdən, həlak edə biləcək yollardan qoru. Dünyada və axirətdə qəm, kədər, hüzn, izzətə səbəb ola biləcək bütün əngəllərdən mühafizə etmə.

Rəbbim, Sən əsla sözümdən dönməz, vəd elədiyinə tərs düşən bir iş görməzsən; nə olar, bizə olan vədlərini də həyata keçir!

Rəhməti, mərhəməti, rəfət və şəfqəti sonsuz Allahım! Dərgahındakı yerimi ucalt, dərəcəmi artır və məni əsfəli-safilinə düşən bədbəxtlər kimi olmaqdan qoru! Lütf və nemətlərindən məhrum etmədən, eniş-çixış yaşamadan həmişə qulluqda bir mərtəbə yüksələn, dərəcələrini artırdığın, əzabınla yox, mərhəmətinlə yanaşdığın, nüsrətinlə dəstəklədiyən, gördükləri işlərdə müvəffəq etdiyən, arxa-dayaq olduğun, təkbaşına buraxmadığın, xəta, qüsurlar və günahlarını örtüyün, xəcalət hissi yaşatmadığın, hifz və yardım etdiyən, itkilər yaşamasına fürsət vermədiyən bəxtiyar bəndələrindən etmə!

Uca Mövlam!

Bütün bunları sadəcə və sadəcə Səndən niyaz edir, istəyirəm. Zira Sən gücü hər şeyə çatan mütləq qüdrət sahibsən! Ey göyləri və yeri idarə edən, yerin üstünə düşməsin deyər göyü yuxarıda saxlayan, "Ol!" fərmanı ilə hər şey anında əmələ

gələn, hər şeyə ancaq Özü hökm edən, əskiklərdən uzaq Allahım! Haqqımda təqdir etdiyən və inayətinlə başlama imkanı tapdığım xeyirli işləri ən gözəl, ən uyğun və ən doğru şəkildə tamamlamama yardım et! Sən buna qadirsən və ricam odur ki, dualarıma cavab verəsən.

Salət və salam olsun Həzrət Muhammədə, onun pak Əhli-beytinə və əshabına. Həmd olsun aləmlərin rəbbi Allaha.

*(Həzrət Əlinin (radiyallahu anh) Hizbus-seyf duasından bir hissədir.)*

### **Ərzi-hal**

Allahım! Seçilmiş bəndələrinin sirr kimi saxlayıb, öz dərdlərini Sənə açarkən istifadə etdiyi və Sənin də onların duasına cavab verdiyin gözəl adların xatirinə “imdad eylə” deyərək; yardım gözləyən şəxslərin çağırışına qarşılıq verdiyin isimlərin hörmətinə bizim də dualarımıza cavab ver, arzularımızı həyata keçir.

Acizlik və fərqli-fərqli ehtiyaclar içərisində döyünən ürəklərimizi Sənə qovuşmaq arzusu ilə rahatlat, bizi Öz yaxınlığınla sükunətə qovuşdur. Səndən imtahan vəsiləsi olaraq gələn sıxıntı və çətinliklərə qarşı səbirli, haqqımızda verdiyin hökmlərdən razı, təqdir etdiyən nemətlərə qane olub, şükürlə cavab verən, Sənə qovuşmaq üçün can atan qullarından eylə.

Ey günahkarlardan belə rəhmət və şəfqətini əsirgəməyən, girdiyi günahlar üzündən büdrəyib yolda qalanlara təkrar ayağa qalxmağa fürsət verən, səmimi istəkləri yerinə yetirən Rəbbimiz! Ey kömək üçün əl açılanların ən xeyirliyi, ən mərhəmətlisi! Edilən şikayətlərə ancaq Sən adil hökm verirsen, sadəcə Səndən istənilən tələblər tam qarışlanır. Hər şeyin sahibi Sənsən. Sənsən əl açıb hər şey istədiyimiz! Qapına ümidlə qaçdığımız və ümidlərimizi də boşa çıxarmayan! Umduğumuzu bizə verən, həqiqi dost, arxa-dayağımız. Nə olar dualarımızı qəbul eylə, günahlarımızı bağışla, əfv eylə!

Düşmənlərimizə fürsət vermə, onlara qarşı bizə yardım eylə! Görünən-görünməyən, bilinən-bilinməyən hər cür təhlükədən bizi qoru! Ölkəmizi, dövlətimizi, xalqımızı Sən hifz eylə! Bayrağımızı həmişə ucalt! Düşmən qarşısında bizlərə tam zəfər nəsim eylə!

Allahım! Dünyanın hər cür bəla və müsibətinə qarşı bizə afiyət ver! Olmasına hökm etdiyən şeylərin şərinədən bizi qoru. Önümüzə yaxud arxamızdan gələ biləcək təhlükələrdən bizləri mühafizə eylə. Dünyada və axirətdə üzümüzü utandıracaq hallardan bizi qoru. Bizləri olmalı olduğu yerdə olmayan, durması lazım olan yerdə durmayan, vəzifəsinin haqqını verməyib geri çəkilən bədbəxtlərdən eyləmə!

Birlik və bərabərliyimizi qoru. Aramızda əmələ gələn fərqliliklərə görə tənqid və düşmənçilik girdabına düşməkdən bizi hifz eylə! Onları alternativ yollar və yeniliklər kimi görməyi nəsim et! Qəlblərimizi bir-birinə isinişdir, ülfətlə doldur ki, bir-birimizi sevak. Uca Kitabında buyurursan ki: *“Allah onların qəlblərini bir-birlərinə qarşı sevgi və dostluqda birləşdirdi. Sən yer üzündə olan hər şeyi*

*versəydin belə, yenə onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Şübhəsiz ki, O qüdrətlidir, hikmət sahibidir.*” Bizim buna imanımız tamdır. Könüllərimizi imana və Qurana aç. Aramızda iman qardaşlığı təsis olsun.

Allahım, məni, atamı-anamı, yaxınlarımı, üzərimizdə haqqı olan böyüklərimi, iman və Quran xidmətində çalışan qardaş və bacılarımı, bütün möminləri bağışla. Amin!

### **Salavat**

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ❖

اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرAHِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ❖

*"Allahumma salli alə Muhəmmədin və alə ali Muhəmməd. Kəmə salləytə alə İbrahimə və alə ali İbrahim. İnnəkə həmidun məcid."* (10 dəfə)

*"Allahumma bərik alə Muhəmmədin və alə ali Muhəmməd. Kəmə bərəktə alə İbrahimə və alə ali İbrahim. İnnəkə həmidun məcid."* (10 dəfə)

Tərcüməsi: Allahım! Həzrət Muhəmmədə və Əhli-beytinə, ümmətinə rəhmət eylə; şərəfini ucalt, bərəkətini artır, İbrahimə və İbrahimin ümmətinə rəhmət edib bərəkətləndirdiyin kimi. Şübhəsiz tərifə layiq ancaq Sənsən.

### **Dua nədir?**

*“Qullarım Məni səndən soruşsalar, de ki: “Mən onlara yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönəlsinlər”* (Bəqərə, 1/186)

Dua, aciz, ehtiyacları çox, hər yönü ilə möhtac və öz gücünün çatmadığının şüurunda olan insanın; təzarru, təzəllül və alçaq könüllülükə Sonsuz Rəhmət sahibənə üz tutub, halını Ona ərz edərək istədiyini Ondən istəməsidir. Bu da insanın Rəbbinə iman, güvən və etimadının hər şey də Onun tək olduğu (tövhid) həqiqətinin nəticəsidir.

Dua, həm imdada çağırış, həm yalvarışdır. Həm də kiçikdən böyüyə, aşağıdan yuxarıya, ərzdən, ərzlilərdən səmələrin də irəlisinə yönəliş, tələb, istək və dərdini tökməkdir. Dua edən şəxs, özünün kiçik, yönəltdiyi qapının böyüklüyünün şüurunda olaraq əl açıb yalvaranda bir anlıq ülviləşər, səsi mələklərin səslərinə qarışar. Belə bir yönəlişliklə o, arzu etdiklərini əldə edəcəyi ümid edir, digər tərəfdən də qorxdığı və əndişə etdiyi şeylərə qarşı sarsılmaz bir qalaya sığındığını da anlayır.